

Aktiv və öhdəliklərin təsnifatı, (min manatla)

Aktivlər	30-Sep-22			31-Dec-22			31-Mar-23			30-Jun-23			30-Sep-23		
	sabit faizlə	dayıskan faizlə	faizsiz	sabit faizlə	dayıskan faizlə	faizsiz	sabit faizlə	dayıskan faizlə	faizsiz	sabit faizlə	dayıskan faizlə	faizsiz	sabit faizlə	dayıskan faizlə	faizsiz
1. Nağd vəsaitlər (seyfərdə, bankomatlarda, valyuta mübadiləsi şöbələrində, yolda)	-	-	19,155	-	-	22,954	-	-	17,428	-	-	28,567	-	-	24,920
2. AMB-na olan tələblər (məcburi ehtiyat fondu və ya müxbir hesabları)	-	-	67,707	-	-	50,045	-	-	78,369	-	-	42,009	-	-	22,963
3. “Nostro” hesabları	23,526	-	15,782	55,272	-	11,037	60,924	-	10,988	16,016	-	3,764	28,455	-	11,951
4. Banklararası bazanın qismüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 gündək olanlar)	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
5. Banklar daxil da olmaqla, maliyyə institutlarına depozitlər, cəmi	34,828	-	-	32,773	-	-	43,284	-	-	13,914	-	-	54,400	-	-
6. Əks REPO əməliyyatları üzrə	-	-	4,800	-	-	-	-	-	-	-	-	-	-	-	-
7. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla qiymətli kağızlara investisiyalar	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
8. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla ticarət üçün qiymətli kağızlar	20,238	-	-	83,948	-	-	54,141	-	-	72,308	-	-	69,749	-	-
9. 4-cü satır üzrə banklararası bazanın qismüddətli maliyyə alətləri istisna olmaqla, banklara kreditlər	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
10. 4-cü satır üzrə qismüddətli maliyyə alətləri istisna olmaqla, digər maliyyə institutlarına kreditlər	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
11. Müştərilərə verilən kreditlər	218,948	-	-	236,945	-	-	235,242	-	-	251,280	-	-	257,262	-	-
12. Amortizasiya cuxılmaqla əsas vəsaitlər (bank işində istifadə olunmayan əsas vəsaitlər daxil olmaqla)	-	-	5,375	-	-	6,577	-	-	5,727	-	-	5,688	-	-	6,001
13. İcmallaşmamış şirkətlərdə investisiyalar və maliyyə iştirakı	-	-	240	-	-	240	-	-	240	-	-	240	-	-	240
14. Qeyri-maddi aktivlər	-	-	6,891	-	-	7,527	-	-	7,077	-	-	6,922	-	-	6,546
15. Digər aktivlər	-	-	51,072	-	-	52,291	-	-	54,261	-	-	71,712	-	-	56,544
16. (cix) Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlar	-	-	84,197	-	-	82,481	-	-	82,175	-	-	82,570	-	-	78,431
17. Cəmi aktivlər	297,541	-	82,023	413,738	-	68,190	393,590	-	91,916	353,517	-	76,332	409,866	-	50,734

Öhdəliklər və kapital	30-Sep-22			31-Dec-22			31-Mar-23			30-Jun-23			30-Sep-23		
	sabit faizlə	dayıskan faizlə	faizsiz	sabit faizlə	dayıskan faizlə	faizsiz	sabit faizlə	dayıskan faizlə	faizsiz	sabit faizlə	dayıskan faizlə	faizsiz	sabit faizlə	dayıskan faizlə	faizsiz
1. Depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla), cəmi	57,097	-	209,752	62,198	-	301,659	61,678	-	304,051	53,377	-	249,827	63,738	-	262,466
2. AMB-nin kreditləri	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
3. “Loro” hesabları (bankların müxbir hesabları)	-	-	4	-	-	5	-	-	5	0	-	52	-	-	49
4. REPO əməliyyatları üzrə	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
5. Banklararası bazanın qazanılmış qismüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 gündək olanlar)	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
6. Bankların və digər maliyyə institutların depozitləri	1,050	-	-	1,050	-	-	1,050	-	-	1,100	-	-	1,100	-	-
7. Banklardan alınmış kreditlər (7 gündən artıq müddətli olanlar)	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
8. Beynəlxalq təşkilatlar daxil olmaqla, digər maliyyə institutlarından alınmış kreditlər	22,640	-	-	23,623	-	-	24,188	-	-	26,643	-	-	27,888	-	-
9. Mərkəzi idarəetmə orqanlarının kreditləri və depozitləri	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
10. Bələdiyyə idarəetmə orqanlarının kreditləri və depozitləri	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
11. Öz ehtiyatları üçün bank tərəfindən alınmış ipoteka kreditləri	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
12. Ödəmə müddətli imtiyazlı səhmlər daxil olmaqla, bank tərəfindən buraxılmış subordinasiyalı borc və sair bu qəbildən olan borc öhdəlikləri	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
13. Digər passivlər	-	-	6,230	-	-	9,318	-	-	8,172	-	-	10,314	-	-	10,450
14. Kapital	-	-	82,791	-	-	84,075	-	-	86,364	-	-	88,536	-	-	94,908
15. Cəmi passivlər (öhdəliklər üstəgəl kapital)	80,787	-	298,777	86,871	-	395,057	86,916	-	398,591	81,121	-	348,729	92,727	-	367,873